

«Sosiologiya»fənni üzrə imtahan sualları

<i>Sıra №</i>	<i>Suallar</i>
1	Sosiologiya elminin meydana gəldiyi tarixi şərait
2	Sosioloji tədqiqatlarda əsas nəzəri prosedurlar
3	İctimai rəyin sosiologiyası
4	Cəmiyyət, sivilizasiya və sosial münasibətlər anlayışlarının qarşılıqlı əlaqəsi
5	Qərbi Avropa ölkələrinə sosioloji fikir (Kont.Spenser, Şteyn və s.)
6	O.Kont sosiologiya elminin banisidir.
7	XIX əsrin sonu – XX əsrin əvvəllərində sosiologiya elminin inkişaf xüsusiyyətləri
8	Fenomenoloji sosiologiya nəzəriyyəsi və onun mahiyyəti
9	Sosiologiyanın funksiyaları
10	“Münaqişələrin sosiologiyası” cərəyanının mahiyyəti
11	“Simvolik interaksionizm” cərəyanının mahiyyəti.
12	ABŞ sosioloqlarının sosioloji fikrin inkişafında rolu (R.M.Makayver, R.K.Merton, T.Parsons, P.A.Sorokin, N.Smelzer).
13	XX əsr ABŞ sosiologiyası və onun mahiyyəti
14	Cəmiyyət sosioloji kateqoriya kimi.
15	Sosiologiyada “fəaliyyət nəzəriyyəsi” və onun mahiyyəti
16	T.Parsons cəmiyyət tipləri haqqında
17	Sosiologiya elminin tədqiqat metodları
18	T.Parsons və onun “struktur-funksional təhlil” nəzəriyyəsinin mahiyyəti
19	Cəmiyyətin tarixi tipləri və onların təsnifatı
20	İctimai rəyin formalaşmasında KİV-in yeri və rolu
21	Sosial struktur və onun mahiyyəti
22	Sosial stratifikasiya və onun tarixi tipləri
23	Sosial ərazi birliyi anlayışının mahiyyəti
24	İdarəetmənin funksiyaları
25	Şəhər sosioloji tədqiqatların obyektidir
26	Sosial mobillik və onun növləri
27	İdarəetmə və sosial informasiya
28	Sosial idarəetmənin tipləri
29	Sosial institut kimi təhsilin funksiyaları
30	H.Spenser sosial institutların hansı növlərini göstərir
31	Modal, ideal və bazis şəxsiyyət tiplərini fərqləndirin
32	Sosial institutların funksiyaları
33	Təhsil probleminin öyrənilməsində əsas istiqamətlər
34	“Sosial institut” anlayışının mahiyyəti
35	Sosial idarəetmənin avtomatlaşmasının (SİA) başlıca prinsipləri hansılardır
36	Sosioloji proqnozlaşdırmanın əsas tipləri

37	Ailə sosial institut kimi hansı mərhələlərdən keçir?
38	Sosial ekologiyanın funksiyaları
39	Mədəniyyətin funksiyaları?
40	Sosial proqnozlaşma nədir?
41	Marks Veberə görə hakimiyyət hansı yolla qanunilik əldə edə bilər
42	Kütləvi və submədəniyyətin dialektikası
43	Ailə sosial institutdur
44	Dinin ilkin – primitiv formaları hansılardır
45	Dinin sosial funksiyaları (ideoloji, mənəvi, təsəlliverici, tənziyyəçi və dünyagörüşü)
46	Müasir dövrdə ictimai həyatda dinin yeri və rolu (Ekumenizm, Sekulyarizasiya prosesi)
47	Mədəniyyətin sosiologiyası
48	Müasir dinlər (Buddizm, Xristianlıq, İslam)
49	Boşanmanın hansı motivləri vardır?
50	Ailənin funksiyaları hansılardır?